

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri mükafatlandırılıblar

Iyunun 3-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizə gələn qonaqların müxtəlif tarixi məkanlara, turizm mərkəzlərinə səfərlərini və şəhər turunu eks etdirən videoçarxın nümayishi ilə başlanıb.

Daha sonra festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.

Festivalın Qran-pri mükafatına xorvatiyalı rejissor Herve Tirmarşenin "Dubrovnik və Zaman" filmi layiq görüldü. Milli mükafatı isə rejissor Rüfət Kərimzadənin çəkdiyi "Yurdum" filmi qazanıb.

Müsabiqədə "Ölkə, region, şəhər" nominasiyası üzrə birinci yeri banqladeşli rejissor Qiyyasuddin Səlimin "Çaylar diyarı" filmi, ikinci yeri gürcüstanlı rejissor Beqa Jquburianın "Gürcüstanda qış" filmi tutub.

"Mədəniyyət, ənənə" kateqoriyasında birinci yerə rejissor Tofiq Şahverdiyevin "Lahic" filmi, ikinci



yerə irlandiyalı rejissor Peddi Heyzin "Monqol rapsodiyası", üçüncü yerə isə rusiyalı rejissor Andrey Titovun "Ədəbiyyat mərkəzi. Əfsanə" filmi layiq görüldü.

"Reklam filmləri" nominasiyasında qalib Polşa rejissoru Corc van der Ueydenin ekranlaşdırıldığı "Polşa Rivierası" filmi olub.

"Turizm xidmətləri" kateqoriyasında isə birinciliyi Böyük Britaniya rejissoru Alesteyr Liynin ləntə aldığı

"Sitadel" adlı filmi əldə edib.

Nəhayət, sonuncu nominasiyada - "TV filmləri" kateqoriyasında Baham adalarından olan rejissor Brayan Smokerin "Səyyah:Ritmik Nas-sau" filmi qalib gəlib. Çexiyalı rejissor Libor Spacekin "Papua Yeni Qvineyaya qaçış" və rusiyalı rejissor Mixail Deqtyarin "Bakı, Azərbaycan" filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşüb.

AZƏRTAC